

*Sənan Rövşən oğlu BAYRAMOV  
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), dissertant*

## SOSİALYÖNÜMLÜ BÜDCƏNİN FORMALAŞDIRILMASI VƏ REALLAŞDIRILMASI MƏSƏLƏLƏRİ

### *Xülasə*

Dövlət bütçəsi xərclərinin bir hissəsi ölkədə həyata keçirilən sosial layihə və proqramların maliyyələşdirilməsinə yönəldilir. Burada əsas məqsəd əhalinin aztəminatlı hissəsinin həyat səviyyəsinin yaxşılaşdırılmasıdır. Sosial norma və normativlər üzərində qurulan bu siyasetdə bütçə xərclərinin səmərəliliyinin təmin olunması da vacibdir. Ona görə də sosialyönümlü bütçə xərclərinin maliyyələşdirilməsi və nəticəliliyi təmin olunmalıdır.

Təqdim olunan məqalədə sosialyönümlü bütçə siyasetinin həyata keçirilməsinin təşkimi - iqtisadi mexanizmi geniş şərh olunmuşdur.

*Açıq sözlər: bütçə, maliyyə, xərc, vergi, sosial siyaset, siğorta, pensiya, müavinət, sosial normativlər.*

### *Giriş*

Ölkənin dayanıqlı sosial-iqtisadi inkişafı prioritetlərinin müəyyənləşdirilməsi və mövcud vəsaitlərdən həmin prioritetlərə uyğun olaraq səmərəli istifadə olunması vacib məsələlərdən biridir. Bu baxımdan həyata keçirilən iqtisadi siyaset mövcud potensialdan istifadənin səmərəliliyinin yüksəldilməsi əsasında ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlığının təmin olunmasına yönəldilir. Əldə olunan nəticələr əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasında və yoxsulluğun azaldılmasında özünü biruza verir. Qarşıya qoyulan məqsəd və hədəflərdən asılı olaraq ölkənin dövlət bütçəsi əsasən investisiya və sosialyönümlü ola bilər. Sosialyönümlü bütçə ideyası ən vacib kompleks sosial-iqtisadi problemləri əhatə edir. Bazar münasibətləri şəraitində heç də hər bir dövlət sosial meylli bütçə modeli sistemində keçə bilmir, çünki sosial sahələrin inkişafı və bütövlükda sosial münasibətlərin təkmilləşdirilməsi dövlət tərəfindən səmərəli siyasetin aparılması və xeyli miqdarda bütçə xərclərinin sərf olunmasını tələb edir. Bu baxımdan demək olar ki, dövlətin sosial siyaseti nə qədər güclü olarsa, onun sosial yükü də bir o qədər çox olar.

### **1. Müstəqil Azərbaycanın bütçə siyasetinin formalşaması istiqamətləri**

Azərbaycanda bazar iqtisadiyyatına keçidlə şərtlənən transformasiya prosesi heç də asanlıqla baş vermemişdir. Respublika rəhbərliyi sosial siyasetlə iqtisadiyyatın vəhdətliyinə həmişə diqqət yetirmiş, sosial siyasetin iqtisadi bazasının dayanıqlığı məsələsinə xüsusi əhəmiyyət vermişdir. Bu zərurət ondan irəli gəlmişdir ki, möhkəm iqtisadi baza olmadan lazımı səviyyədə sosial siyaseti aparmaq və bu siyasetin lazımı hüquqi bazasına söykənmək olmaz. Məhz bu baxımdan Ulu öndər Heydər Əliyev öz uzaqgörən və düşünlülmüş sosial-iqtisadi siyasetində bu məsələləri ön plana çəkmişdir. Beləki, vaxtında cəmiyyətdə ayrı-ayrı fərdlərin və sosial qrupların rifah vəziyyəti araşdırılmış, onların mənafeyinin qorunmasına dair müxtəlif qanunlar, sərəncamlar verilmişdir. Müvafiq normativ-hüquqi aktlar əsasən şəhid ailələri, Çernobil qəzası nəticəsində zərər çəkmiş vətəndaşlar, mühərabə veteranları, qaçqınlar, məcburi köçkünlər və 20 yanvar əlliləri kimi kateqoriyalardan olan əhalini təbəqələrini əhatə etmişdir:

Sosial siyasetin transformasiyası o zaman uğurlu hesab oluna bilər ki, bu elmi-nəzəri, iqtisadi əsaslara söykənsin və eyni zamanda sosial prioritetlər düzgün müəyyənləşdirilsin. Təhlillər göstərir ki, Heydər Əliyev sosial siyasetinin prioritetlərini təşkil edən pensiya islahatları, monetizasiya (güzəşt və imtiyazların müavinətlərlə əvəz edilməsi), yoxsulluğun azaldılması tədbirləri qisa müddətdə öz müsbət təsirlərini göstərməşdir. Bu siyasetin sonrakı dövrdə də uğurla davam etdirilməsi göstərilən sahələrdə əhəmiyyətli irəliləyişlərin baş verməsini şərtləndirmişdir. Əldə olunan nailiyyətlər daim yerli qurumların və beynəlxalq təşkilatlarında öz rəsmi

təsdiqini tapır. Qeyd oluna bilər ki, respublika prezidentinin son illərdə milli iqtisadiyyatın inkişaf təsviyyəsi və qarşıda duran vəzifələrə dair silsilə çıxışlarında respublikanın sosial-iqtisadi inkişafındakı ardıcıl pozitiv dəyişikliklər və bütün iqtisadi parametrlər üzrə uğurlar konkret rəqəmlərlə göstərmişdir. Həmin uğurlar atrasında əhalinin sosial təminatı sahəsində baş verən keyfiyyət dəyişiklikləri xüsusi vurğulanır. Bunu həmin sahənin maliyyələşdirilməsinə yönəldilən bündə vəsiyətinin artımından da müşahidə etmək olar.

*Cədvəl 1.*

### *Dövlət bütçəsi xərclərinin dəyişməsi, milyon manat*

Göstəricilər	2015	2016	2017	2018	2019
İqtisadiyyat	6408,8	4124,0	4394,3	7822,7	7961,5
Təhsil	1605,1	1754,4	1742,8	1966,6	2195,7
Səhiyyə	708,2	702,5	704,7	709,9	873,6
Elm	113,2	110,2	109,8	117,8	122,3
Qanunvericilik və icra hakimiyyəti, yerli idarəetmə orqanlarının saxlanılması	430,9	470,1	552,2	627,4	774,5
<b>Profisit "+", kəsir"-".</b>	<b>-286,5</b>	<b>-245,6</b>	<b>-1021,3</b>	<b>-222,7</b>	<b>-27,4</b>
Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqotiyalara aid edilməyən sahədə fəaliyyət	272,4	687,4	253,3	299,5	335,8
<b>Sosial müdafiə və təminat</b>	<b>1857,2</b>	<b>2645,2</b>	<b>2350,2</b>	<b>2150,7</b>	<b>2281,0</b>
Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq	1105,7	1117,1	1177,5	1316,4	1505,0
Dövlətin xarici borclarının ödənilməsi	632,6	1472,5	0,0	0,0	0,0
Dövlətin daxili borclarının ödənilməsi	71,8	296,6	0,0	0,0	0,0
Sair xərclər	4578,6	4371,3	6253,2	7720,6	8376,5
Xərclər-cəmi	17784,5	17752,3	17538,0	22731,6	24425,9

Manba: www.stat.gov.az

Son beş ilin bütçə statistikası üzrə cədvəl məlumatlarından göründüyü kimi, 2015-ci illə müqayisədə 2019-cu ildə "Sosial müdafiə və təminat" xərclərinin kəmiyyəti 1,23 dəfə artmışdır. Burada əsasən əhalinin pul gəlirlərinin artması, inflasiyanın məqbul səviyyədə olması, valyuta ehtiyatlarının artması və manatın məzənnəsinin sabit saxlanılması istiqamətində aparılan tədbirlər də qeyd edilmişdir. Bununla yanaşı prezident 2019-cu ildə sosial problemlərin həlli, sosial təminat sahəsində daha önemli, səmərəli və aktiv siyasetin aparılmasını, bu sahədə "kölgəli" halların aradan qaldırılmasını qətiyyətlə irəli sürmüştür [1]. Tövsiyyə olunmuşdur ki, bütçə xərclərinin 33,4%-i sərf sosial məqsədlərə istiqamətləndirilməlidir. Eyni zamanda sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il üçün bütçəsi də əvvəlki illərlə müqaiisədə təqribən 500 milyon manat ataraq 3 milyard 928 milyon manat olması nəzərdə tutulmuşdur. Bu bütçənin 61,5%-i bilavasitə dövlət siğorta yığımlarının toplanması hesabına nəzərdə tutulur. Bütövlükdə 26% miqdarında olan sosial və işsizliyə görə siğorta ödənişlərinin azaldılması və yığım mexanizmlərinin dəyişdirilməsi də gündəmdə olan məsələdir. Beləliklə, nəzərdə tutulan qanuna əsasən artıq işçi bir mənbəyə, yəni vergi qurumlarına 10%, işgötürən işə 16% siğorta haqqı ödənəcək. Eyni zamanda "İşsizlikdən siğorta fondunun 2019-cu il dövlət bütçəsi haqqında" qanun layihəsi təsdiq edildi. Bu il artıq ikinci ildir ki, parlamentdə işsizlikdən siğorta fondunun bütçəsi müzakirə olundu. İlk dəfə olduğu üçün ötən il siğorta olunanların siyahısına əvvallar bu sıvahıya aid olmayan gruplar da daxil edilmişdir.

Respublikanın başbakanı qoyduğu en önemli tələblərdən biri olan passiv sosial müdafiədən aktiv sosial müdafiəyə keçid yanaşmasına uyğun olaraq bu büdcənin təxminən 44 milyon

manatı özünüməşgullüğə və ödənişli ictimai işlərin təşkilinə yönəldilmişdir. Sosialyönümlü iqtisadi sistemin formallaşması ideyası qədim tarixə malikdir. Bəşəriyyət tarixində görkəmli dahiłər, filosoflar, sosioloqlar, iqtisadçılar həmisi ən optimal iqtisadi sistemlər axtarışında olmuşlar. Hətta son vaxtlar bir çox filosoflar və iqtisadçılar öz əsərlərində "sosial iqtisadiyyat" və "mənəvi iqtisadiyyat" anlayışlarını işlədirlər. Lakin, burada sosial, siyasi və iqtisadi münasabatların vəhdətliliyinin sosial iqtisadiyyat, yoxsa sosialyönümlü iqtisadiyyat, sosial sistem yoxsa iqtisadi sistem əmələ gətməsi hələ də elmi mübahisə obyektinə çevrilməkdədir. Ona görə ki, "sosial-iqtisadi sistem" anlayışı geniş iqtisadi, sosial, psixoloji və digər problemləri özündə birləşdirir. Burada şübhəsiz mülkiyyət formaları, "mülkiyyət hüququ", "azad bazar", rəqabət və digər məsələlər də az əhəmiyyət kəsb etmir. Bundan başqa müxtəlif sosial programların, "dövlət kapitalizmi" anlayışı ayrı-ayrı ölkələrin, o cümlədən Avropa, Asiya və digər ölkələrin sosial-iqtisadi modellərinin bir-birinə uyğunlaşdırılması müyyən problemlər yaradır. Bu səbəbdən ayrı-ayrı mütəxəssislər həmin məsələlərin "sosialyönümlü iqtisadiyyat" konsepsiyası ilə necə əlaqələndirilməsi haqqında düşünürler. Bəzi mütəxəssislər "sosialyönümlü iqtisadiyyat" dedikdə, sosialist tipli və ya sosializm təbiəti bir iqtisadi sistem başa düşür. Halbuki sosiallaşma heç də sosializm sistemi demək deyildir [5, s.35]. Bununla belə sosiallaşma özünüñkişaf mərhələsində ayrı-ayrı ölkələrdə müxtəlif keyfiyyət yetkinliyi, səviyyəsi ilə fərqlənə bilər. Məsələn, bəzi ölkələrdə bazar iqtisadiyyatı modeli şəraitində mərkəzləşdirilmiş planlaşdırma, kompleks islahatların aparılması, indikativ planlaşdırma və s. problemlər həll edilir. Ona görə da belə ölkələrdə sosial iqtisadiyyat vətəndaşların əməkdaşlığı, sosial kompromis formasında özünü göstərmış olur.

Sosial siyasetin dövlət tərəfindən aparılması özünü daha çox bütçə siyasetində göstərir, çünki əhalinin sosial müdafiəsi maliyyə təminatı baxımından daha çox bütçə vəsaitlərinə söykənir. Bütçə sistemi vəsitəsilə eyni zamanda iqtisadiyyatın makroiqtisadi dayanıqlığına, habelə iqtisadiyyatın dayanıqlı bütçə təminatına nail olunur. Hazırda iqtisadiyyatın və bütçənin balanslaşdırılmış inkişafı, bütçə proseslərinin düzgün aparılması bütçə və bütçədən kənar dövlət fondlarının xəzinədarlıq sistemi vəsitəsilə formallaşması və istifadəsi bu sahədəki nəzarəti xeyli dərəcədə gücləndirmişdir. Burada nəticə əsaslı bütçə konsepsiyanının da böyük əhəmiyyəti vardır. Bununla əlaqədar olaraq, sosial transferləri yaxşılaşdırmaq yolu ilə dövlət sosial xərclərinə nəzarəti əhəmiyyətli dərəcədə artırılmışdır. Bu, həm də sosial transferlərin özünü optimallaşdırmasına imkan vermişdir. Bununla əlaqədar olaraq bir çox ölkələrdə sanatoriya-kurort xidmətləri, tibbi xidmətlər, bir sıra xidmət növləri yaxşılaşmışdır. Burada həm də ayrı-ayrı idarəcilik səviyyəsində icra orqanlarının gəlir və xərc imkanlarının dəqiqləşdirilməsi imkanları olmuşdur. Bundan əlavə, son illərdə aktiv sosial siyasetin aparılması və məqsədli müavinişlərin verilməsi məsələsinə diqqət artırılmışdır. Həm də nəzərə alınmışdır ki, əhalinin maliyyə təminatı, gəzəranın yaxşılaşması heç də yalnız onların gəlirlərinin artırılması ilə məhdudlaşdırılmışdır. Burada onların, xüsusilə olaraq qacqınların sosial müdafiə sisteminin yaxşılaşdırılması, mənzil təminatı mühüm əhəmiyyət kəsb edir.

Bir sıra xarici iqtisadçılar əhalinin sosial təminatı və sosial müdafiəsinin maliyyə mənbələrindən danışarkən bunu, həm də sosial məsələlər üzrə maliyyə mexanizminin formallaşması mexanizmi, əhalinin orta sutkalıq istehlakı və öz növbəsində "istehlakın iqtisadiyyatı" konsepsiyası ilə, digərləri isə bunu geniş mənada dövlət və korporativ maliyyə siyaseti ilə bu siyasetin vəhdətliyi ilə əlaqələndirirlər [6, s.48]. Bütün bu və digər məsələlər onu göstərir ki, sosial sferanın, sosial təminatın optimallaşdırılması üçün gələcəkdə elmi-tadqiqat axtarışlarını dərinləşdirmək lazımdır. Məsələn, əhalinin sosial müdafiəsi və bunun maliyyə baxımından təmimatı yalnız yuxarıda göstərilənlərlə məhdudlaşmış. Həm də subsidiyalasma, sosial vergi güzəştəri, vergi və qeyri-vergi gəlirləri, bəzən natural ödənişlər, sosial müdafiə tədbirləri və digərləri müümət əhəmiyyət kəsb edir.

Ön büyük problemlərdən biri, həm də sosial sfera sahələrinin kompleks və səmərəli fəaliyyət göstərməsidir. Yeniləşmiş büdcə konsepsiyasına görə burada proqramlar və layihələr üzrə xərclərin idarə edilməsi əsas şərtidir. Burada vacib məsələlərdən biri də sosial xərclərin maliyyələşdirilməsi mənbələrinin və mexanizminin müəyyənləşməsi, aparılan siyasetdə makroiqtisadi və sosial tarazlığın təmin edilməsidir.

Xərclərin qənaətlə və səmərəli istifadə olunmasında nəticə əsaslı bütçə siyasetinin işlənilməsi və reallaşdırılmasının böyük əhəmiyyəti vardır. Lakin təcrübə göstərir ki, ən böyük problemlərdən biri yalnız sosial müdafiənin özü deyil, sosial müdafiə xərclərinin düzgün müəyyən edilməsi və istifadə edilməsidir. Təcrübə göstərir ki, bu sahədə istər elmi-nəzəri və istərsə də praktiki cəhətdən xeyli çatışmazlıqlar, nöqsanlar mövcuddur.

**2. Sosialyönümlü bütçə xərclərinin səmərəliliyinin yüksəldilməsi istiqamətləri.** Müasir dövrədə sosial xərclərin maliyyələşdirmə probleminin həllinə fərqli yanaşmalar mövcuddur. Beləki, bəzi sahələrdə sosial məsələlərin həlli asan, digərində isə nisbətən çatın olur. Bu, bir sferada potensial tələbatın çox olması, digər sferada isə belə tələbatın əhali tələbatının az olması səbəbindən baş verir. Ona görə də həmin sahələrin maliyyə tələbatının həcmi məsələsi yaranır. Bundan başqa, pensiya və müavinatların yaşayış minimumundan az və ya çox olması (sosial təbaəqəlik baxımından) müəyyən problemlər yaradır. Ayri-ayrı sosial təbaəqələrə göstərilən sosial xidmətdəki çatışmazlıqlara, sosial standartların beynəlxalq standartlarla uzlaşmamasına, sosial xərclər üzərində lazımi nəzarətin aparılmamasına baxmayaraq, qarşidakı dövrədə nəticə əsaslı bütçə sisteminə keçidkən sonra sosial məsələlər üzrə xərclərin nəticəliliyini nəzərə almaqla (sosial normativlər üzrə) optimal qərarların qəbul edilməsi asanlaşacaqdır. Burada həm əhali və həm də dövlət orqanları qərarların düzgün həyata keçirməsində maraqlı olacaqlar. Ona görə də bu sahəni müvafiq normativlər, standartlar əsasında idarə etmək nisbətən asan olacaqdır. Bununla əlaqədar sosial normativlərin dövlətin sosial programlarına uyğun olaraq həyata keçirilməsinə xüsusi fikir veriləcəkdir. Burada sosial siyaset sahəsində həyata keçirilən tədbirlər kimi görülən tədbirlər prioritet sahələri əhatə edəcəkdir.

Göründüyü kimi, gələcəkdə ayrı-ayrı sosial sahələrin xüsusiyyətləri nəzərə alınmaqla sosial normativlərin xərc maddələri (xammal, material, yanacaq) üzrə xərclərin həcmində nəticəlilik və həm də xərclərlə nəticələr arasındaki forq baxımından yanaşılması daha doğru addimdır. Beləliklə də, sosial normaların tərkibi və keyfiyyəti baxımından normativlərin təhlili, qiymətləndirilməsi və istifadəsi əhəmiyyətli olardı. Bu həm də ayrı-ayrı sosial programlar üzrə analoji qaydada təhlil aparmağa və buna sosial normativlərin vahid kompleksi prizmasından yanaşmağa imkan verə bilər.

Makroiqtisadi sistemlərdə və bölmələrdə bütçə sisteminin səmərəli təşkil prioritət bir məsələdir. Bütçə sistemi elə təşkil olunmalıdır ki, bu sosial bazar iqtisadiyyatının, sosial-iqtisadi islahatların səviyyəsinə və tələblərinə uyğun gəlsin və həm də dövlətin sosial öhdəliyini, başqa sözlə desək, bu əhalinin tələbatını təmin edə bilsin. Bunun üçün hər bir dövlət ölkə bütçənin sosial bütövlüyünü, vəhdətliyini təmin etməlidir. Burada bütçə dayanıqlığını təmin etmək üçün dövlətin monetar və fiskal- bütçə siyasetinin vəhdətliyi təmin edilməli, dövlətin gəlirlər siyasetinə, bütçə-vergi potensialının artırılması məsələlərinə, vergi qanunvericiliyinə, bütçə-vergi sferasında "kölgəli iqtisadi əməliyyat"lara son qoyulması vacibdir.

Yeniləşmiş bütçə sistemi və səmərəli bütçə nöqtəyi-nəzərindən bütçə xərcləri üzrə norma və normativlərin düzgün müəyyən edilməsi məsələsi ciddi nəzarətdə saxlanılmalıdır. Bu baxımdan vergi sisteminin təkmilləşdirilməsi və vergilərin yalnız fiskal xarakter daşımmalı deyil, həm də iqtisadiyyatın stimullaşdırılması və tənzimlənməsi vasitəsinə çevriləməlidir. Ona görə də vergi normaları və istiqamətləri düzgün müəyyən olunmalı, gəlirlərlə itkilər arasında əlaqənin, vəhdətliyin yaradılmasına xidmət etməlidir. Burada vergi masuliyəti, vergi uçotu, vergi hesabatı arasında əvvəller mövcud olan ziddiyətlər, anlaşılmazlıq halları, vergidən yayılma halları aradan qaldırılmışdır.

Bütçənin iqtisadi əsaslarının daha da möhkəmləndirilməsində ayrı-ayrı şirkətlərin xərclərinin optimallaşdırılması, iqtisadi subyektivlərin fəaliyətlərinin artırılması, korporativ idarəetmənin təkmilləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Burada məqsədli qaydada bütçə xərclərinin düzgün idarə edilməsi nəticə əsaslı yeni bütçə sisteminin tələblərinə tamamilə uyğundur. Ona görə ki, bu halda şirkətlərin və istərsə də ölkənin maliyyə potensialından səmərəli istifadə məsələsi öz həllini tapır, eləcə də iqtisadiyyatın real sektoru ilə maliyyə likvidiliyi arasında birbaşa əlaqə yaradılmış-

olur. Belə əlaqələr layihə üzrə maliyyələşdirmə baxımından maliyyə resurslarından istifadə, səsial-iqtisadi hədəf və prioritətlərin orta və uzunmüddəli maliyyələşdirməsi baxımından da əhəmiyyətlidir. Əlbəttə, burada maliyyə resurslarının səfərbər edilərək, maliyyə sektorunun likvidliyinin iqtisadi inkişafın bank kreditləri hesabına investisiyalasdırılması, həmçinin mövcud resurlardan istifadənin müvafiq makroiqtisadi göstəricilərlə, layihə və proqramların xərc balansları ilə optimal əlaqələndirməsi də vacibdir.

### ƏDƏBİYYAT

1. "Azərbaycan-inkişaf, tərəqqi və sabitlik ölkəsidir", "Azərbaycan" qəzeti, 12 yanvar 2019-cu il.
2. Azərbaycan Respublikasının "2019-cu il üçün Dövlət bütçəsi haqqında" Qanunu.
3. Ataşov B.X., N.A. Novruzov, E. Ə. İbrahimov Maliyyə nəzəriyyəsi, Bakı 2014.
4. Ələkbərov Ə. Ə. Sosial-iqtisadi inkişafın takrar istehsal parametrlərinin maliyyə-bütçə tənzimlənməsinin nəzəri-metodoloji məsələləri. AMEA İqtisadiyyat İnstitutu "Milli iqtisadiyyatın problemləri" (məqalələr toplusu) I buraxılış. Bakı 2007. s 91-101.
5. Jurnal «Финансы и кредит», № 10 2009.
6. Jurnal «Финансы и кредит», № 02 2017.
7. www.stat.gov.az

Сенан Ровшан оглы Байрамов

Азербайджанский Государственный Экономический Университет (UNEC), докторант

### Вопросы формирования и реализации социально ориентированного бюджета

#### Резюме

Часть расходов государственного бюджета направляются на финансирование социальных проектов и программ, реализуемых в стране. Основной целью здесь является уровень жизни малообеспеченных слоев населения. Эта политика, основанная на социальных нормах и нормативах, также важна для обеспечения эффективности бюджетных расходов. Поэтому, следует обеспечить финансирование и результативность социально ориентированных бюджетных расходов.

В данной статье широкое описание получило организационно-экономический механизм реализации социально ориентированной бюджетной политики.

**Ключевые слова:** бюджет, финансы, расходы, налог, социальная политика, страхование, пенсия, пособия, социальные нормативы.

Sanan Rovshan Bayramov

Azerbaijan State Economic University (UNEC), the doctoral candidate

### Issues of formation and implementation of socially oriented budget

#### Summary

Part of the state budget's expenditures will be used to finance social projects and programs implemented in the country. The main goal here is to improve the standard of living of the poor. This policy, which is based on social norms and regulations, is also important in ensuring the effectiveness of budget spending. Therefore, funding and efficiency of socially oriented budget expenditures should be ensured.

The presented article describes in detail the organizational and economic mechanism for the implementation of socially oriented budget policies.

**Key words:** budget, expenditure, tax, social policy, insurance, pension, benefits, social norms.